



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2010-cu ilin 1-ci müsabiqəsinin (EIF-2010-1(1)) qalibi olmuş  
və yerin yetirilmiş layihə üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: **İnsan və siçan genlərinin promotor arxitekturasının müqayisəli kompüter analizi**  
Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Şahmuradov İlham Əyyub oğlu**

Qrantın məbləği: **35 000 manat**

Layihənin nömrəsi: **EIF-2010-1(1)- 40/27-M-01**

Müqavilənin imzalanma tarixi: **14 fevral 2011-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **24 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **1 mart 2011-ci il – 1 mart 2013-cü il**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üslub və yanaşmalar  
(burada doldurmali)

Əsas məqsədi insan (*Homo sapiens*) və siçan (*Mus musculus*) orqanizmlərinin RNT polimeraza II (Pol II) promotorlarının səciyyəvi xüsusiyyətlərinin müqayisəli tədqiqi və onların əsasında bu tip promotorların axtarışı üçün yeni kompüter üsulunun yaradılması olan Layihə çərçivəsində aşağıdakı işlər yerinə yetirilmişdir.

1. İnsan və siçanın təcrübi yolla alınmış transkripsiya start saytları (TSS) üzrə **DBTSS** (*Database of Transcriptional Start Sites;* <http://dbtss.hgc.jp/>) məlumat bazasından, təkrarlanan və ya apardığımız ilkin analizə əsasən ziddiyətli görünən məlumatlar istisna olunmaqla, 101420 insan və 56423 siçan promotorunun [-200:+51] (+1: TSS) nahiyyələrindən ibarət 2 kolleksiya yaradılmış, həmin promotor ardıcıllıqlarının statistik cəhətdən önemli

- xüsusiyyətləri araşdırılmışdır.
2. Pol II promotorlarının axtarışı üzrə yeni **TSSMammal** kompüter programı yaradılmışdır.
  3. **TSSMammal** kompüter programının vasitəsi ilə insanın 24 (22 autosom, X, Y) və siçanın 21 (19 autosom, X, Y) xromosomlarında potensial Pol II promotorlarının axtarışı həyata keçirilmişdir: insan genomunda 150661, siçan genomunda isə 120335 potensial Pol II promotoru aşkar edilmişdir.
  4. EIF tərəfindən alınmış 2 server maşınının bazasında Binormatika üzrə Azərbaycanda ilk WEB serverin yaradılması üzrə işlər məzmun (*content*), dizayn və məsələnin texniki həlli baxımından yerinə yetirilmiş, lakin işlək server maşınının təşkili üzrə iş başa çatdırılmamışdır ki, bu da EIF-in maliyyə dəstyi ilə AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə çəkilmiş yüksək sürətli yeni internet xəttinin istifadəsi üzrə müəyyən texniki problemlərin indiyədək həll olunmamasıdır (yəqin ki, həmin problem qısa müddətdə həll olunacaqdır). Məhz bu səbəbdən: (a) digər tədqiqatçılar **TSSMammal** kompüter programı müvəqqəti olaraq istifadə edə bilmirlər; (b) bu program və onun tətbiqi üzrə elmi məqalə üzrə işlərin tam başa çatdırılması və çap olunmaq üçün impakt faktorlu jurnallardan birinə təqdim edilməsi ləngiyir. Lakin, qeyd olunan müvəqqəti problemə baxmayaraq, bu Layihə çərçivəsində aparılan araşdırmacların nəticələri əsasında təkmilləşdirilmiş FPROM kompüter programı (insan genomunda Pol II promotorlarının axtarışı üçün) Softberry (USA) bioinformatika şirkətinin WEB səhifəsində tədqiqatçılar tərəfindən sərbəst istifadə üçün mövcuddur (bax: <http://linux1.softberry.com/berry.phtml>). Əlbəttə, bu məcburi addım Layihə üzrə qoyulan sonuncu məsələnin həlli deyildir – **TSSmammal** programı bizim WEB serverde olmalıdır və yaxın vaxtlarda bu məsələ də öz texniki həllini tapacaqdır.

**Tədqiqatlarda istifadə olunmuş kompüter ptoqramları:** (1) **BLAST** - nukleotid və amin turşusu ardıcılıqlarının müqayisəsi üzrə kompüter proqramları paketi (Altschul, et al., Nucleic Acids Res., 1997, 25: 3389-3402; <http://blast.ncbi.nlm.nih.gov/Blast.cgi>); **VISAN** (Solovyev & Kadirov, Royal Holloüay, University of London, UK; çap olunmamışdır); (4) **BLAN** - BLAST proqramının ilkin nəticələrinin analizi üzrə kompüter proqramı (İlham Şahmuradov; çap olunmamışdır). (4) **EMAN**, **MAH**, **getfeatall\_HML**, **getfeatall\_HMT** - müəyyən "tanidıcı" xüsusiyyətlər əsasında "Öyrədici" ("Learning") və "Test" ("Testing") axtarış parametrləri dəstlərinin yaradılması üzrə kompüter proqramları paketi (bu Layihə çərçivəsində mənim tərəfimdən yaradılmışdır).

- |   |   |
|---|---|
| 2 | Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)<br><i>(burada doldurmali)</i>   |
|   | Yuxarıda qeyd olunan texniki səbəblər üzündən (1) Bioinformatika serverinin istifadəyə verilməsinin və (2) beynəlxalq jurnallardan birinə əldə olunmuş elmi-praktiki nəticələr üzrə elmi məqalənin təqdim olunması istisna olmaqla, nəzərdə tutulmuş işlər yerinə yetirilmişdir. Lakin, eyni zamanda, həmin 2 məqamı faizlə necə qiymətləndirməyi bilmirəm. |
| 3 | Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstəriləlidir)<br><i>(burada doldurmali)</i>  |
|   | 1. Yuxarıda qeyd olunan 101420 insan və 56423 siçan promotorunun statistik cəhətdən önemli xüsusiyyətləri araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, aşağıdakı 15 əlamət promotorların kompüter vasitəsi ilə axtarışında statistik cəhətdən önemli, yəni  |

- "tanıdıcı" xüsusiyyət kimi istifadə oluna bilər: (1) **TATA** elementi vardır yaxud yoxdur; (2) **Inr** (*Initiator region*) elementi vardır yaxud yoxdur; (3) **DPE** (*Downstream Promoter Element*) elementi vardır yaxud yoxdur; (4) [-181:+20] rayonunda müxtəlif nukleotid tripletlərinin rastgelmə tezlikləri; (5) [-200:-1] rayonunda müxtəlif nukleotid tetrapletlərinin rastgelmə tezlikləri; (6) [+1:+51] rayonunda müxtəlif nukleotid tetrapletlərinin rastgelmə tezlikləri; ; (7) [-200:-1] rayonunda müxtəlif nukleotid heksamerlərinin rastgelmə tezlikləri; (8) [+1:+51] rayonunda müxtəlif nukleotid heksamerlərinin rastgelmə tezlikləri; (9) [-200:-1] rayonunda CG "adaları"-nin sıxlığı; (10) [-200:-1] rayonunda (A+C)/(G+T) qeyr-simmetriyi; (11) [-200:-1] rayonunda DNT-nin yalnız axtarış aparılan ("+") zəncirində tənzimləyici elementlərin sıxlığı; (12) [-100:-1] rayonunda DNT-nin hər iki ("+" və "-") zəncirində tənzimləyici elementlərin sıxlığı; (13) **TATA** və **TSS** elementləri arasındaki məsafə; (14), **TATA** və **Inr** elementləri arasındaki məsafə; (15) **Inr** və **TSS** elementləri arasındaki məsafə. Bu araşdırmanın digər önəmli nəticəsi həmin xüsususiyətlərin həm insan, həm də siçan mənşəli promotorlara xas göstəricilər olmasıdır. Burada xüsusi qeyd olunmalıdır ki, "tanıdıcı" xüsusiyətlər dəsti üzrə məlumatlar hələlik çap olunmadığı üçün konfidensialdır – yəni onların detallarını hansısa üçüncü tərəfin bilməsi məqsədə uyğun deyildir. Belə ki, hər hansı obrazın (o cümlədən, promotorların) tanınması üzrə yüksək dəqiqliyə malik olan alqoritmlərin yaradılmasında həllədici məqamlardan biri **adekvat** və mümkün dərəcədə **tam "tanıdıcı"** əlamətlər dəstinin müəyyənləşdirilməsidir.
2. İlk dəfə olaraq, insan və siçan mənşəli Pol II promotorlarının 4 sinifdən ibarət yeni təsnifikasi verilmişdir: (1) **TATA<sup>+</sup>/Inr<sup>+</sup>**, (2) **TATA<sup>+</sup>/Inr<sup>-</sup>**, (3) **TATA<sup>-</sup>/Inr<sup>+</sup>**, (4) **TATA<sup>-</sup>/Inr<sup>-</sup>**. Burada qeyd olunmalıdır ki, Pol II promotorlarının kompüter axtarışı üçün əvvəllər yaradılmış alqoritmlərdə yalnız 2 sınıf (**TATA<sup>+</sup>** və **TATA<sup>-</sup>**) promotorlar axtarılır.
  3. Pol II promotorlarının axtarışı üzrə yeni **TSSMammal** kompüter programı yaradılmışdır. Bu program vasitəsi ilə Pol II promotorlarının yuxarıda qeyd olunan müxtəlif siniflərinin tanınma dəqiqliyi müxtəlifdir. Belə ki, ən yüksək dəqiqlik **TATA<sup>+</sup>/Inr<sup>+</sup>** sinfinə aid edilən promotorlar üçün müşahidə olunur: burada promotor axtarışı sisteminin həm həssaslığı, həm də səciyyəviliyi 90%-dən yüksəkdir (**həssaslıq [sensitivity]**: aşkar edilən həqiqi promotorların sayının aşkar edilən və edilməyən bütün həqiqi promotorların sayına nisbəti; səciyyəvilik [**specificity**]: aşkar edilən həqiqi promotorların sayının proqnozlaşdırılan bütün [həqiqi və "yalançı"] promotorların sayına nisbəti; yüksək səciyyəvilik səhv proqnoz verilməsi ehtimalının aşağı olması deməkdir və əksinə). Digər tərəfdən, **TATA<sup>-</sup>/Inr<sup>-</sup>** sinfinə aid edilən promotorların taínınması problem olaraq qalır. Belə kontrast vəziyyət müxtəlif səbəblərdən ola bilər, o cümlədən: (1) **Inr** və **TATA** elementləri Pol II promotorlarının "tanınması" üçün xüsusi əhəmiyyət kəsb edir; (2) promotorların arxitekturasının öyrənilməsində həqiqi promotor kimi istifadə olunan DNT ardıcılıqlarının müəyyən hissəsi üçün transkripsiyanın start saytının lokalizasiyası dəqiq deyildir; (3) promotorların arxitekturasının öyrənilməsində qeyri-promotor kimi qəbul etdiyimiz genom nahiyyələrinin bir qismi promotor potensialına malikdir; (4) **TATA<sup>-</sup>/Inr<sup>-</sup>** sinfinə aid edilən promotorlar mövcud təcrübə məlumatlar çerçivəsində aşkar oluna bilməyən digər önəmli xüsusiyətlərə malikdir. Burada qeyd olunmalıdır ki, hər hansı promotor axtarışı sisteminin yaradılmasında son 3 məqam indiyədək həlli çox müşkül olan məsələlərdir.

Alınmış fundamental və praktiki nəticələr (müvafiq surətdə, **2** və **3**) tamamilə yenidir. Həm fundamental, həm də praktiki əhəmiyyət kəsb edən **Nəticə 1** isə statistik cəhətədən daha etibarlı və tam (geniş) təcrübə faktlara əsaslanması baxımdan yenidir.

Alınmış nəticələr məməlilərin Pol II promotorlarının təşkili haqqında biliklərimizi genişləndirir ki, bu da eukariot genlərinin ekspressiyasının transkripsiya səviyyəsində tənzimlənməsi mexanizmlərinin başa düşülməsi üçün fundamental elmi əhəmiyyət kəsb edir. **TSSMammal**

kompüter programı insan, sıçan ve digər yaxın məməli orqanizmlərdə məlum genlər üçün yeni TSS-lerin axtarışında, həmçinin transkripsiyanın tənizməyici elementlərinin əlavə axtarış zonalarını müəyyənləşdirməyə imkan verir. Nəhayət, məməlilərin Pol II promotorlarının arxitekturasının böyük təcrubi materialın analizi əsasında dəqiqiləşdirilmiş və genişləndirilmiş səciyyəvi xüsusiyyətlər dəsti yeni, daha mükəmməl, promotor axtarışı metodlarının yaradılmasında istifadə oluna bilər.

Alınmış nəticələr genlərin genomda təşkili və ekspressiyası üzrə tədqiqatlarda (**molekulyar biologiya və genetika, genomiks**) və yeni promotor axtarışı sistemlərinin yaradılmasında (**bioinformatika**) istifadə oluna bilər.

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

(burada doldurməli)

Shahmuradov I.A., Abdulazimova A.U., Khan F.Z., Solovyev V.V., Mustafayev N.Sh., Akbarova Y.Yu., Qamar R., Aliyev J.A. The PlantProm DB: recent updates. In: Proceedings of the 2012 International Conference on Biomedical Engineering and Biotechnology (iCBE), 28-30 May 2012, Macau, China [məqalə; çap olunmuşdur].

Shahmuradov I.A. Computational recognition of gene boundaries. Current Opinion in Biotechnology (impakt faktoru: 9,157), Volume 22, Supplement 1, September 2011, Pages S22-S23 (<http://www.sciencedirect.com/science/article/pii/S0958166911001224>) [tezis; çap olunmuşdur].

Shahmuradov I.A. Transcriptional status of eukaryotic genomes. In: Proceedings of Baku International Humanitarian Forum "XXI: hopes and challenges". Baku, 10-11 October 2011 [məqalə; çap olunmuşdur].

Shahmuradov I.A. Bioinformatics in Azerbaijan: the history of the past 30 years. In: Proceedings of Baku International Humanitarian Forum "XXI: hopes and challenges". Baku, 4-5 October 2012 [məqalə; çap olunmuşdur].

Shahmuradov İ.Ə., Abduləzimova Ə.Ü. RNT polimeraza II promotorlarının arxitekturası və yeni təsnifi. AR Prezidenti uanında EIF-in on line jurnalı (2012) [məqalə].

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

(burada doldurməli)

Yoxdur.

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)

(burada doldurməli)

Layihə rəhbəri İ.Şahmuradov 14.05 – 21.05.2011 tarixdə London Universitetinin Royal Holloway Kollisinin (Birləşmiş Krallıq) Kompüter Elmi Departamentində elmi ezamiyyətdə olmuşdur. Bu səfər müddətində (1) yeni texnologiyalar əsasında əldə olunan çox böyük həcmli və yeni

məzmunlu məlumatların kompüter analizinə yeni yanaşmalar müzakirə edilmiş; (2) promotorlar da daxil olmaqla, hər hansı bir obyektin səciyyəvi xüsusiyyətlərinin onu tanımaq üçün statistik cəhətdən önemli olub-olmamsını müəyyənləşdirmək üzrə Royal Holloway Kollecində professor Viktor Solovyevun rəhbərliyi ilə yaradılmış **VISAN** program paketinin ilkin variantının sınaqdan keçirilməsi, təkmilləşdirilməsi və, sonda, bu Layihə çərçivəsində aparılan işlərdə istifadəsi haqqında razılaşma əldə olunmuşdur.

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(burada doldurmali)

Yoxdur.

8 Layihə üzrə digər tədbirlərdə iştirak  
(burada doldurmali)

Yoxdur.

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)  
(burada doldurmali)

(1) Avropa Biotexnologiya Konqresində "Gen sərhədlərinin kompüter vasitəsilə tanınması" mövzusunda dəvətli simpozial məruzə (27.09 – 02.10.2011, İstanbul, Turkiyə)

(2) XXI əsr: Ümidlər və təhdidlər" Birinci Bakı Beynəlxalq Humanitar Forumunda (10-11 oktyabr, 2011, Bakı, Azərbaycan) "Eukariot genomlarının transkripsiya statusu" mövzusunda məruzə.

(3) XXI əsr: Ümidlər və təhdidlər" İkinci Bakı Beynəlxalq Humanitar Forumunda (4-5 oktyabr, 2012, Bakı, Azərbaycan) " Bioinformatika Azərbaycanda: ötən 30 ilin tarixi " mövzusunda məruzə.

10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məməkulatları  
(burada doldurmali)

- HP ML Server maşını
- Kompüter, model: **Acer Veriton M490G**;
- Monitor, model: **HP X20LED 20-inch**
- Xarici USB yaddaş qurğusu, model: **2TB WD My Book Essential External Hard Drive**
- Kəsilməz enerji mənbəyi, model: **ART 2000 UPS**
- Kəsilməz enerji mənbəyi, model: **ART 600 UPS**
- Lazer printeri, model: **HP LaserJet P1102**
- Əməliyyat sistemi – Microsoft Windows 7 Pro Eng, Lisenziyalı (Win Pro 7 Sp1 64-bit English 1pk DSP OEU DVD 611; bild date 01.06.2012, DVD disk)
- Ofis program təminatı – Microsoft Office 2012 Standart Eng, Lisenziyalı, DVD disk)
- Antivirus Program təminatı – (Антивирус Касперского 2012 (Базовая защита), 2 kompüter üçün 1 illik Lisenziya.

11	Yerli həmkarlarla əlaqələr (burada doldurmali)	
	Yoxdur.	
12	Xarici həmkarlarla əlaqələr (burada doldurmali)	
	(1) Pakistanın COMSATS İformasiya Texnologiyası İnstitutunun Biologiya Elmləri Departamenti; (2) London Universitetinin Royal Hollowey Kollecinin (Birləşmiş Krallıq) Kompüter Elmi Departamenti; (3) Softberry Inc. (USA) bioinformatika vasitələri şirkəti.	
13	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) (burada doldurmali)	
	Layihə iştirakçısı Əminə Abduləzimova bu araşdırımların gedişində bioinformatika sahəsində təcrübəsini və peşəkarlığını artırılmışdır.	
14	Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmali)	
	İnformasiya texnologiyaları üzrə beynəxalq sərgi (Baki, 2011) üçün stend materialı hazırlanmış və EIF-ə təqdim olunmuşdur (müvafiq PPT faylı hesabata əlavə olunur).	
15	Təcrübəartırmadə iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) (burada doldurmali)	
	Yoxdur.	
16	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) (burada doldurmali)	
	Yoxdur.	

**SİFARIŞÇI:**  
Elmin İnkışafı Fondu

Baş məsləhətçi  
Həsənova Günel Cahangir qızı

**İCRAÇI:**  
Layihə rəhbəri  
Şahmuradov İlham Əyyub oğlu

Həns

(imza)

"3" aprel 2013-ci il

L.Salman

(imza)

"02" aprel 2013-ci il



Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

El

(imza)

"3" aprel 2013-ci il





## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondunun elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu ilin 1-ci müsabiqəsinin (EİF-2010-1(1)) qalibi olmuş və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: İnsan və siçan genlərinin promotor arxitekturasının müqayisəli kompüter analizi  
Layihə rəhbərinin soyadı, adı və atasının adı: Şahmuradov İlham Əyyub oğlu

Qrantın məbləği: 35 000 manat

Layihənin nömrəsi: EİF-2010-1(1)- 40/27-M-01

Müqavilənin imzalanma tarixi: 14 fevral 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 mart 2011-ci il – 1 mart 2013-cü il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

(burada doldurmali)

- İlk dəfə olaraq, insan və siçan mənşəli Pol II promotorlarının 4 sinifdən ibarət yeni təsnifatı verilmişdir: (1) **TATA<sup>+</sup>/Inr<sup>+</sup>**, (2) **TATA<sup>+</sup>/Inr<sup>-</sup>**, (3) **TATA<sup>-</sup>/Inr<sup>+</sup>**, (4) **TATA<sup>-</sup>/Inr<sup>-</sup>**. Bu tip promotorların kompüter axraisi üçün əvvəller yaradılmış alqoritmlərdə isə yalnız 2 sinif (**TATA<sup>+</sup>** və **TATA<sup>-</sup>**) promotorlar axtarılır ki, bu da axtarış dəqiqliyi baxımından əlavə problem yaradır. Belə ki, TATA elementinin tapıldığı (**TATA<sup>+</sup>**) və ya tapılmadığı (**TATA<sup>-</sup>**) promotorların özləri digər əlamətlər (məsələn, INR elementinin mövcudluğu) üzrə bir-birindən əsaslı dərəcədə fərqlənlərlər ki, bu da axtarış sisteminin səciyyəvilik göstəricisini aşağı salır. Beləliklə, təklif etdiyimiz yeni təsnifat promotorların axtarış strategiyasının gerçək vəziyyətə adekvatlıq dərəcəsini yüksətməyə imkan verir.
- Pol II promotorlarının axtarışı üzrə yeni **TSSMammal** kompüter programı yaradılmışdır. Bu programın dəqiqliyi (**TATA<sup>+</sup>/Inr<sup>+</sup>** promotorlar üçün 90%-ə qədər olmaqla), bütövlükdə,

digər məlum axtarış vasitələrinin [1-14] dəqiqliyi (50-75%) ilə müqayisədə yüksəkdir. Burada yalnız PromH kompüter programı [15] istisna təşkil edir (~85-90% dəqiqlik), lakin həmin programda üçün analiz olunan gen ardıcılılığı ilə yanaşı ortoloq gen ardıcılığı da tələb olunur ki, bu da praktikada həmişə mümkün olmur. **TSSMammal** programında istifadə olunan "tanıdıcı" əlamətlər əsasında təkmilləşdirilmiş FPROM kompüter programı tədqiqatçıların sərbəst istifadəsi üçün Softberry bioinformatika şirkətinin WEB serverində mövcuddur (bax: <http://linux1.softberry.com/berry.phtml>).

## Ədəbiyyat

1. Smale,S.T. and Kadonaga,J.T. Annu.Rev.Biochem, 2003, 72, 449–479.
2. Fickett,J. and Hatzigeorgiou,A. Genome Res., 1997, 7, 861–878.
3. Ohler,U. et al. Bioinformatics, 1999, 15, 362–369.
4. Ohler,U. and Niemann,H. Trends Genet. 2001, 17, 56–60.
5. Ohler,U. et al. Bioinformatics, 2001, 17, S199–S206.
6. Solovyev,V.V. and Salamov,A.A. In: Rawling,C. et al. (eds), Proceedings of the Fifth International Conference on Intelligent Systems for Molecular Biology, 1997, 21–25 June, Halkidiki, Greece. AAAI Press, pp. 294–302.
7. Knudsen,S. Bioinformatics, 1999, 15, 356–361.
8. Scherf,M. et al. Genome Res., 2001, 11, 333–340.
9. Bajic,V.B. et al.) Bioinformatics, 2002, 18, 198–199.
10. Scherf,M., Klingenhoff,A. and Werner,T. J. Mol. Biol., 2000, 297, 599–606.
11. Down,T.A. and Hubbard,T.J. Genome Res., 2002, 12, 458–461.
12. Mishra et al. Bioinformation, 2011, 6, 240-243.
13. Azad et al. Algorithms for Molecular Biology, 2011, 6:19 (doi:10.1186/1748-7188-6-19).
14. Irie et al. Nucleic Acids Res., 2011, 39, e75 (doi: 10.1093/nar/gkr173).
15. Solovyev,V. and Shahmuradov,I. Nucleic Acids Res., 2003, 31, 3540–3545.

2 Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

(burada doldurmali)

Yoxdur.

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1 Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

(burada doldurmali)

1. **TSSMammal** kompüter programı insan, siçan və digər yaxın məməli orqanizmlərdə məlum genlər üçün yeni TSS-lərin axtarışında, həmçinin transkripsiyonun tənizmələyici

- elementlərinin əlavə axtarış zonalarını müəyyənləşdirməyə imkan verir.
2. Məməlilərin Pol II promotorlarının arxitekturasının böyük təcrübi materialın analizi əsasında dəqiqləşdirilmiş və genişləndirilmiş səciyyəvi xüsusiyyətlər dəsti yeni, daha mükəmməl, promotor axtarışı metodlarının yaradılmasında istifadə oluna bilər.
  3. Alınmış nəticələr məməlilərin Pol II promotorlarının təşkili haqqında biliklərimizi genişləndirir ki, bu da eukariot genlərinin ekspressiyasının transkripsiya səviyyəsində tənzimlənməsi mexanizmlərinin başa düşülməsi üçün çox önemlidir.

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı



(imza)

"3" aprel 2014-ci il

**İCRAÇI:**

Layihə rəhbəri

Şahmuradov İlham Əyyub oğlu



(imza)

"02" aprel 2013-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı



(imza)

"3" aprel 2014-ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2010-cu ilin 1-ci müsabiqəsinin (EIF-2010-1(1)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: İnsan və siçan genlərinin promotor arxitekturasının müqayisəli kompüter analizi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Şahmuradov İlham Əyyub oğlu

Qrantın məbləği: 35 000 manat

Layihənin nömrəsi: EIF-2010-1(1)- 40/27-M-01

Müqavilənin imzalanma tarixi: 14 fevral 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 mart 2011-ci il – 1 mart 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

№	Tamlıq dərəcəsi Elmi məhsulun növü	Dərc olunmuş	Çapa qəbul	Çapa göndərilmiş
			olunmuş və ya çapda olan	
1.	Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş	0	0	0
2.	Məqalələr həmçinin xarici nəşrlərdə	0	1	0

3.	Konfrans materiallarında məqalələr	3		
	O cümlədən, beynəlxalq konfras materiallarında	3		
4.	Məruzələrin tezisləri	1		
	həmçinin, beynəlxalq tədbirlərin toplusunda	1		
5.	Digər (icmal, atlas, kataloq və s.)			

## 2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə	0	0	0
2.	İxtira	0	0	0
3.	Səmərələşdirici təklif	0	0	0

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	Avropa Biotexnologiya Kongresi (27.09 – 02.10.2011, İstanbul, Türkiye)	beynəlxalq	dəvətli	1
2.	XXI əsr: Ümidişlər və təhdidlər” Birinci Bakı Beynəlxalq Humanitar Forumu (10-11 oktyabr, 2011, Bakı, Azərbaycan)	beynəlxalq	şifahi	1
3.	XXI əsr: Ümidişlər və təhdidlər” İkinci Bakı Beynəlxalq Humanitar Forumu (4-5 oktyabr, 2012, Bakı, Azərbaycan)	beynəlxalq	şifahi	1

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

**İCRAÇI:**

Layihə rəhbəri

Həsənova Günel Cahangir qızı

(imza)

"3" aprel 2014-ci il

Şahmuradov İlham Əyyub oğlu

(imza)

"02" aprel 2013-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

"3" aprel 2014-ci il

